

Nəriman Nərimanov – siyasetçi**Rəhim Əliyev**

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Institutu. Azərbaycan
E-mail: urautorna@gmail.com**Nəriman Nərimanov-150**

Nəriman Nərimanov Azərbaycanda maarif hərakatının görkəmli ideoloqu və yazıçısı, teatr və maarif təşkilatçısı idi. Tale onu rus bolşevik partiyasının Azərbaycanda müsəlmanlar üçün yaradığı "Hümat" təşkilatı ilə bağlıdır. Nəticədə N.Nərimanov İkinci Azərbaycan Respublikasının (may 1920-may 1921), Azərbaycan İnqilab Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci sadri oldu. İkinci Azərbaycan Sovet Socialist Respublikasının müstəqil dövlətə aid bütün qurumları vardi: vətəndaşlığı, ö-pasportu, milli pulu və bankı, milli məktəbi və universiteti, daxili və xarici işlər və Hərbi donanı komissarlığı vardi. Amma Azərbaycanın əsil rəhbəri 11 Qızıl Ordunun Məxfi şəhərinin rəisi Pankratov idi. Bunların hamisının təşkilində N.Nərimanov yaxından iştirak etmişdi. Onun İkinci Respublikanın rəhbəri olması yaşlı maarifçi və yazıçı kadrların (Hüseyn Cavid, Haqqverdiyev, N.B.Vazirov, Salman Mümtaz v.s.) sovet quruculuğuna, Mədəni inqilabın cəlb edilməsində tarixi rol oynadı. Bu, Oktyabr inqilabına qədər yaranan maarif hərəkatı, mədəni təraqqı ilə sovet dönamının varislik prosesini tamın etdi.

N.Nərimanovun ziddiyəyyəli tale yaşadı. Maarifçilikdən və həkimlikdən 1918-1920-ci illarda bolşeviklərin Azərbaycanda əsas müsəlman ideoloqluğuna qədər yol keçdi. İkinci respublikanın rəhbəri olan kimi bolşeviklərin şövinist və sol qanadı ilə konfliktə düşdü.

Öləndən sonra rus-erməni ittişafının tərəfdarları onun irləri o vaxtin termini ilə "milli ulğun", sonra "nərimanovçuğu" – bolşevizmə zidd millotçılık – kimi damgaladılar. Bu, ələnin dəlinə edildi. Monasi da o iddi ki, nə Moskvani, nə də erməniləri Bakı mətbuatında təqnid etmək olmaz. Çünki bunsuz ermənilər 1990-cı ilin dekabrinədək Bakıda aqalıq edə bilməzdilər. Nərimanov Bakıda əsil müstəmləkə siyaseti aparan rus-erməni qardaşlığını faktlara ifşa etmişdi, ona görə onun irləri qadağan edilməli idi. Hər dəfə Nərimanovçuluğun ifşasında, bu şərsiz kampaniyalarda Azərbaycanda vəzifə almaq istəyən xırda bazar ziyanları Moskvadan sifarişi ilə əsas rol oynadılar. Əsərləri və adı 1956-ci il kimi qadağan edildi. Müstəqillik dövründə bazar ziyanları onu satqın adlandırdılar və güya torpaqların ermənilərə verilməsinin günahını kimi qələmə verdilər. Bu, tarixin təkər idi, çünki, müsəvətli publisistlər hələ 1919-1920-ci illərdə onu artıq Həştərxanda olanda satqın adlandırmışdılar. Və N.Nərimanov bunu 1922-ci ilin mayından Azərbaycanda vəzifələrini itirəndən və sonra Moskvaya yazdığı "məxfi" qrifli raporlarında fəxrlə qeyd etdi.

Məxfi sözü bu raporlarda böyük mənə daşıyır. N.Nərimanov sona qədər bolşevik partiyası ilə müsəbətlərinin qırımaq istəmədi, bu müsəbətlərin açıq demokratik müzakirəsinə ortaya qoymadı. Bəzi raporlarında Moskvani kəndli üsulları ilə qorxutmaq istədi, Stalinin yaxınları – Kirov, Ordjonikidze, Mikoyan kimi adamları müstəmləkəçi adlandırdı, amma bolşevizmdən heç zaman onlu üzmodı. Cənubi müsəlman bolşeviki və kommunisti olmaqdən çox xoşlanırdı. Nümunəvi Azərbaycan Sovet Socialist Respublikası ideyəsinə bağlanmışdı. Sosializmə galən müsəlmanların beynəlxalq lideri görürdü özünü.

Bəs bu gün əsil N.Nərimanovu gənc nəsil necə tanımalıdır? Necə olubsa, elə, yaxşı xidmətləri də, səhəvləri də göstəriləməlidir. Birca, İkinci Respublikanın qurucusu olmaqla N.Nərimanov Azərbaycan tarixində həmşəlik fəxri yer tutub.

Maarifçilərin çoxu kimi N.Nərimanov Qori müəllimlər seminariyasını bitirmişdi (1890). Görkəmli müəllim və maarifçilər Soltan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovla bir qrup-

da oxumuşdu. Sonradan bir çox məqamlarda onları bir yerdə görürük. Məsələn S.M.Qənizadə N.Nərimanovun sadr olduğu Azərbaycan İnqilab Komitəsində üzv oldu.

N.Nərimanov seminariyadə oxuduğu vaxtdan rus klassiklərindən tərcümələr edir və özü da badii əsərlər, xüsusiət səhnə üçün əsərlər yazılırdı. Qoqolun "Revizor" əsərinin tərcüməsi edib həvəskarlarla birgə tamaşa qoymuşdu. Erməni qızı ilə müsəlman gəncin sevgisindən bəhs edən "Bəhadir və Sona" (1896) romanını, ilk Azərbaycan faciası olan "Nadir şah" (1899) qələmə aldı və bu əsərlər tamaşa qoyularaq gənc Nərimanə söhret qazandırdı. Erməni-müsəlman problemində sağlam mövqə tətbiq Nərimanovun çarizməni rəsmi mətbuatı və qurumları da himaya edirdi.

Nərimanovun taleyində iki konflikt həlliçi rol oynayıb. Bakıda Əli İsgəndər Cəfərzadənin evində açıldığı ucuz (simvolik ödənişlə) kitabxana və oxu xalı boyuk uğur qazandı, qəzətlər onun haqda yazıldı. 1898-ci ildə Azərbaycan Şüyxül-Islamı Nərimanovdan Jandarm İdarəsinə onun kitabxanasını bağlamağı tələb edən donos yazdı. Bu donosun altında Şeyxülislam Axund Əbdülsalam Axundzadə (1995-1907) imzası var idiv iddia edirdi ki, kitabxana müsəlmanlara ziyanlı biiliklər verir. Bundan sonra da N.Nərimanovun yaradıcılığında mühüm bir tutu və dini təmsil edən adamlar həmşəlik mənşə obraz oldu. Nərimanov mollaları ifşa edən ilk nəşr əsərlərindən biri olan "Pir" (1913) həckayəsini yazdı. O vaxt mollaları təqnid etmək asan deyildi, ona görə Nərimanovun nümunəsi "Olular", "Od gəlini" kimi inqilabi əntidin əsərlərin yaranmasına yol açdı və ədəbi məktəb yaratdı.

Xatırladıq ki, 1911-ci ildə Bakıda 3-4 adam yarımrəsmi Mütəavət partiyasını elan edəndən sonra da Şeyxülislam Pişnamazzadə bu partiyamı kürə elan edən fətva vermişdi. Rus hökumətinə yarınmış istəyən şeyxülislamıslarda atadım xəbəri olan faktı geniş yayıb gündəmə gətirmişdi, cənubi müsəlmanların əksəri firqa na oldugu haqda eйтmişmişdi. Amma bu, şeyxülislamlığın kimə xiđat etdiyini göstərən tarixi faktlardan biri idi.

Sonrakı bolşeviklər 1917-ci ildə hakimiyətə gələn kimi dinin dövlətdən və təhsildən ayrılmamasını müəyyən edən Dekret verəndən sonra Nərimanov bu dekretin an fəal təbliğatçısı oldu: təbliğat məclislərində və məqəblərində seyxlüsləmili rus hökumətinin Məxfi idarəsinin bir qurumu adlandırdı. 1920-ci ilin avqustunda Azərbaycanda dindən ayrı ilk milli məktəb yaradın tarixi Dekreti imzalandı. Azərbaycanda cahil islamçıların sevimli tezbi bəli id: müsəlmanlara Quran-dan başqa kitab və elm lazımdır. Nərimanov hələ Qızıl Hacılı kəndinə müəllim təyin olunan vaxtda müsəlmanları zəlil və yaziq edən bu görüşlərlə üzleşmişdi. Cahil müsəlmanlar əşqələrini məktəbə vermək istəmirdi və mollaların cürük argumentlərini təskarlarıydı. O vaxtdan Nərimanov anladı ki, Rus hökuməti Azərbaycanı tutan kimi mollaları öz tərəfinə çəkib və 1823-də tələskit yaradılan Şeyxülislamlıq qurumu buna xidmət edib: onların ictimai hayatı təşirək aradan götürülməsə, Avroropa burjuva maarifinə keçid mümkün deyil. Yazıçı Çingiz Hüseynov da M.F.Axundova və N.Nərimanova həsr edilən romanlarında satqın mollaların müstəmləkə usulü-idarəsinin yaranmasında istirakını tarixi faktlara geniş təsvir edilib.

Nərimanovun taleyində mühüm rəl oynayan ikinci fakt onun Qafqaz Müsəlman müəllimlərinin birinci qurultayında (1906) Hacı Zeynalabdin Tağıyevlə tövqəşmişdi. Konflikt qurultayın qətnaməsində Nərimanovun təklifi ilə xahiş edirəm sözünün təlob edirəm sözü ilə əvəzlənməsi üstündə olmuşdu. Səhər həci qurultaya galib demişdi ki, N.Nərimanov monim puluma oxuyur, cibində bir qapıcıyı yoxdur, amma rus hökuməti nən müsəlmanların münasibətinə xələf göstərən təklif edir. Nərimanovun burada Hacının üzünə qaytmış və öz mövqeyini dayışmayaçayını demişdi. Güman etmək olar ki, Nərimanov Odessada marksist sinfi mubarizə nozariyyəsinə çox meyllənmişdi. Bu haldan sonra Nərimanovun üzünə çox qapılar bağlandı. Hacı böyük nüfus və ixtiyar sahibi idi Bakıda. Hadisə Nərimanovun Azərbaycan burjuva élitesi ilə münasibətlərini pozdu və onun rus müsliq siyasi qüvvələrə qoşulmasına təkan verdi.

Düzüñə qəlanda, qurultaya rəhbərlik edən H.Zərdabının müavini seçilmiş Nərimanov həlli deyildi. Söhbət icazəli işlərdən gedirdi, təlob etməyin yeri deyildi. Büyüyün təklifinə dəha sagılıq olmam gərək idi. Bir də ona görə ki, İl.Z.Tağıyev onun Odessada təhsilinə faizsiz kredit vermişdi, üstəlik ayda 50 manat da Nərimanovun Bakıdakı ailə üzvlərlərinə dolanışq krediti verirdi. Nərimanov sonralar bu pulları qaytarılmışdı. Amma 1908-ci ildə həkim diplomu alıb Bakıya qayı-

dandan sonra. Bu gün müstəqil Azərbaycanda onlara bank var, amma faihsiz tələbə krediti verən birə bank da malum deyil... Həc Hacı da öz yaxşılığını cavan taləbinin başına qaxmamalı idi.

Nərimanovun həkim və maarifçi təlcini dayışan osas hadisələr 1917-ci ildə II Nikolayın istefasından sonra başladı. Çar Dördüncü Dövlət dumasının işinin dayandırılması haqda sərman verdi (25 fevral, 1917). Amma Dumandan Rayasət heyati Fərmanı təbə olmamış Müvəqqəti Hökumət yaratdı. Bolşeviklər həkimiyəti Müvəqqəti hökumətdən alandan sonra iki həkimiyətlik yaradı. Burda N.Nərimanova II.Z.Tağıyevin və M.Ə.Rəsulzadənin yolları ayrıldı. Nərimanov bolşeviklərin tərəfinsinə keçdi. Hacı ilə M.Rəsulzadə isə Müvəqqəti Hökumətə tərəfə oldular.

Cənubi Qafqazda iki həkimiyətlik yaradı. Müvəqqəti hökumət Tiflisdə oturan Cənubi Qafqaz Scymini-hökumətini yaratdı. V.Lenin 16 dekabr 1917 tarixli Dekreti ilə S.Şaumyanı Qafqaz Canişini təyin etdi və çoxlu alman pulu ilə Bakıya göndərdi. S.Şaumyanı bu pullarla Bakı Sovetini yaratdı və Türkiye cəbhəsindən qorutılmış 6 min silahlı ermənidən 2-3 min rus aşğardan Qırmızı Qvardiya təşkil etdi. Bu Qvardiya Gürcüstəni və Ermenistanı bolşevik hökumətinə təbə etməli idi.

Amma problem yaradı: Bakıda milli burjuaziya və onun mətbuatı, üstəgəl Çardan qalma müstəmləkə aparıcı S.Şaumyanı tanımıştı. Dekabr-yanvar aylarında M.Ə.Rəsulzadə öz məqalə və çıxışlarında Azərbaycanın Milli-Mədəni Muxtarıyyət tərəfdarı olduğunu və istədiyini elan etdi. Aydınlaşdır: Milli-Mədəni muxtarıyyət şəhəri Mütəsəvət partiyasına məxsus deyildi. Müəssisələr Məclisinə seçkilər keçirən Müvəqqəti Hökumətin rəsmi şəhəri, milli məsələni həll yolu idi. Neft sənayesinin sahibləri bu şəhər tərəfdar idilər. Bakıda bu şəkildə iki həkimiyətlik yaranmışdır.

V.Lenin bu vəziyyəti bolşeviklərin xeyrinə dəyişmək üçün hərbi cinayətə artıq neçənci dəfə al atdı: qaniçən və terrorcu S.Şaumyanın əli ilə Bakıda mütləq həkimiyət yarataqmış qərara alındı. Müstəmləkə administrasiyası bütün 1917-ci il boyu müsləmən şəhərinin evlərində axtarış aparıb bütün silahlıları yığmaq təklifi edirdi. Müsləmən qəzətləri bu barədə yazırırdı. Bu təklif 17-21 mart 1918-ci ildə 10 min silahsız müsləmənin, o cümlədən uşaqlar, qanlı və qocaların küləvi qatlıları şəklinde həyata keçirildi. Bu, Moskvadan Bakıda həkimiyəti məsələsinin həll etmə üsulu idi.

Bəs Nərimanov özü sonralar bu avantürada iştirakını necə izah edir? Yazar ki: "Vətəndaş müharibəsi arəsfəndində məmən mənziliimdə müsləmən kommunistlərin yığıncağı keçirildi ki, mərhum yoldaş Şaumyan da bura dəvət edilmişdi... Mən subut etməyə çalışdım ki, vətəndaş müharibəsinə indiki vaxtda başlamaq təhlükəlidir, belə ki o, milli qırğına çevrilə bilər". Bu sözləri sömimi saymaq olmaz. Vətəndaş müharibəsi na deməkdir? Bu müharibə Rusiyada bolşeviklərə Qarşıya arasında gedirdi. Əgər Şaumyanın Bakı soveti qoşunu bu müharibəyə qoşulmaq istəyirdi, gərk əz qoşunuşunu Tiflis yənəldəydi, Müvəqqəti hökumət orda idi. Amma Şaumyan "Bakıda İnqilabı Mədəni komitəsi" yaratmışdı: Nərimanov, Əzizibayov, Həmid Sultanov onun üzvü idilər. Nərimanovun öz mönteqindən, yəzdigindən görünürlü ki, vətəndaş müharibəsinə idarə edəcək salahiyətli Üçlüyün Şaumyan və Caparidzə ilə birgə üzvü idi. Yoxsa na üçün öz evində vətəndaş müharibəsinin planını müzakirə edirdi?

Ənənə və amaliyyat palanı da Moskvadan alınmışdı: Azərbaycanda 1) Milli-Mədəni muxtarıyyət hərəkatının mahv etmək, 2) Bolşevik həkimiyətini kütləvi terror yolu ilə mütləq diktaturaya çevirmək. Daha sonra Nərimanov yazıր ki, müharibə 3 gün sinfi oldu, dördüncü gün qüvvə az olğunu Şaumyanın məcbur olub Erənni batalyonlarının işa salmağa icazə verdi. Nərimanov bunun əleyhinə olduğunu demir, deməli əleyhinə olmayıb. Sonra da iki kələmə deyr ki, vətəndaş müharibəsinə qozalarda davam etdirmək səhv idi. Bu da çox qeyri-səmimi qeyddir, çünki Quba, Şamaxı, Zəngəzur kimi qozalarla tarixdə misli olmayan faciələr olmuşdu, bunu iki kələmə ilə demək ört-basdır kimi bir seyidir. Özü də hadisələrdən 3-4 il sonra yazılıdı bunlar, Bakıda vəzifələri itiriləndən sonra. Cəllad Şaumyan haqda ancaq hörmətli sözlər... Çeçerini, Cerebrovskini, Kirovu, Ordjonikidzeni tənqid edirdi, amma cəllad Şaumyanı yox. Görünür o qədər də sadələvhə deyildi Nərimanov.

Amma 3 mart 1918-də Brest Sülhü imzalanan kimi, Moskva bolşeviklərinin bu cinayəti mənasız oldu. Mühəribəni udmuş Almaniya Osmanlı Ordusunu Bakıya yollamaq haqda qərar verdi

və Martin ortalarında Osmanlı Sultanı Bakı ekspedisiyası haqda sərman verdi. Moskvada anladılar ki, yaxın iki ayda bolşeviklər Bakını tərk etməli olacaqlar. Moskva S.Şaumyanı gizli əmr verdi: Bakıda tələslik mililləşdirmə aparıb Bakı burjuaziyasının və sənayesinin bütün varidatını yiğib gizləcək Moskvaya ötürüsünərlər. Bakı Kommunası adlı tarixi avantürə bunu icra etdi.

Hər iki avantürada N.Nərimanovun və M.Əzizibayovun imzaları var, komissar, yəni nazir vəzifəsi tutublar. Xüsusi 17-21 martda müsləmənlərin qatlıları üçün yaradılan yalançı İnqilabi Müdafiə Komitəsinin üzvü olmaları N.Nərimanovu və M.Əzizibayovu Azərbaycan xalqı qarşısında ləkələdi. Çünki Bakı komitə heç bir silah olmayan dinc müsləmənlər qırqmaq və bolşevikləri istəməyənleri qorxutmaq üçün yaradıldı. Həmid Sultanov da bu komitədə katib yeri aldı. Mən onların aldadıldığını və ya bu cinayətlərdə şüurlu iştirak etdiyini bilmirəm. Amma bu, heç nəyi dəyişmir. Faqat bilsər ki, N.Nərimanov Azərbaycan Dövlət İnqilab Komitəsinin sədri olanda bələkəni silməyə yönəlmüş bir səra addımlar atıb.

Bakkommunanın silahlı mililləşdirme işi müsləmənlər böyük zərərə oldu. Müsləmənlər Bakıda ancaq şəhəri idilər. Amma Bakı neftində payı olan Rotşeld və Rokfellerlərin də mülkiyyəti müsadirə edildi. Ingilislər şəxsi mülkiyyətə qarşı bu cinayətlərinə görə Bakkommunanın komissarlarını həbs edib Türkmanistanda güllələdilər. (N.Nərimanov iyunun avvallarında xəstələnib Həstəxana getmişdi.) Şaumyan layihəsi nəinki Cənubi Qafqaz Canişinliyi barpa edə bilmədi, özü də qan içində boğuldı. Çünki, ermənilər Bakıda ancaq soyğunçuluqla məşğul idilər, həkimiyətsizlik onlara müttəfiq idi. Tələsil məsədirlərinin həkimiyəti məsələsinə daxili yox idi.

Şaumyan eksperimenti faciələr və acı məglubiyətlərə bitdiyinə görə, Moskvada bolşeviklər Azərbaycana müsləmən kadrların əli ilə Rusiyaya qatmaq konsepsiyasını qəbul etdilər. Amma sadələvhə maarifçi Nərimanov "Müstəqil Azərbaycan sovet sosialist respublikası" şəhərinə inanmışdı. Amma bu şəhəri 1919-cu ilde Nərimanova təlqin edənlər və V.Lenin özü də heç zaman bu şəhərlərə inanmamışdı, onu Cənubi Qafqazı Rusiyaya qaytarmaq üçün taktiki gedici kimi düşünmüşdü. XI Qızıl Ordu Bakıya girən gündən N.Nərimanov ehtirasla Müstəqil Azərbaycan Sosialist Dövləti qururdu, xristian bolşeviklər isə buna gülürdülər onun arxasından. 1922-ci ilin mayında isə pərdə yürüldü Moskva tərəfindən, Nərimanovun dörd il ideoloqlu olduğu bu müstəqilər rosmən lağış edildi. Nərimanov isə bu prosesə nəinkin muxalif olmadı, əksinə faal şəkildə komik edirdi. Hələ 1921-ci ilin mayında V.Lenin Cənubi Qafqaz respublikalarının birləşməsi haqda töhfələrini yazmışdı. Üstündə oturduğu budağı kəsməyə başlamışdı.

Amma 1922-ci ilin mayında özüne avvalcəndən xəber vermadən Azərbaycanda tutduğu hər iki vəzifədən azad ediləndən sonra anladı: Moskva onun maarifçi adından pərdə kimi istifadə edirdi. M.D.Hüseynov cəmi dörd ay AKP sədri oldu, Moskvanın oyunlarına manc olduğunu üçün kənarə atıldı. Musavat parlamentinə Nota verən Həmid Sultanov Daxili İşlər naziri postundan cəmi bir il qaldı, əl-ayağa dolaşlığı üçün Ticarət naziri təyin edilib siyasi sahnədən uzaqlaşdırıldı.

Bütün bunları görən Nərimanov Azərbaycan Kommunist partiyası deyilən şeyin yalnız bir pərdə olduğunu başa düşməydi. Amma geriye yox idi. Nərimanov ruslara ermənilərin xristian qardaşlığının qarşı "Nümunəvi Müsləmən Sosialist respublikası" şəhərinin irsləri sürdü. Bu, müsləmən yazıçı və bolşevikin düzəltdiyi bir siyasi utopiyası idi. Onun "məxfi" qırıflı Moskvaya yollanan rapportlarında bu, əsaslandırılır və müdafiə olunur. Bu respublika Azərbaycanda Nərimanov deyən şəkildə elə qurulmalı idi ki, qalan müsləmən xalqları da buna baxıb rus bolşevizmimə və sosialist məqsədlərinə gəlşinlər. Azərbaycanda müsləmən fəhlə və kəndlilər sırvan yaşamladı, onların mədəni cəhətdən xristianlara çatdırmaq üçün məktəblər açılmalıdır. Türkiyə və İranın sosializmə gəlməsini Nərimanov yaxın vaxtın işi sayırdı. Və müsləmənlərin bolşevik sosializmə gəlisişində özünü əsas ideoloq və təşkilatçı görürdü. Vəzifələrinə əksinə müsləmənlər olsun, əksinə yox. Təklifi edirdi ki, Qızıl ordu Əfqanistana və oradan da Hindistanə gərib İngilis imperializmini zəiflətən. Lakin hərbi işi bilməyən adamın xəyalları idi. Təkliflər realılıq əsaslanmadı: yəni Sovet Rusiyasının Qızıl Ordusu çox zəif idi, imperiyanın özünün Finlandiya və Polşa, Qərbi Ukrayna kimi ərazilərini bəla qaytara biləndi.

N.Nərimanovun V.Leninə və İ.Stalinə məktublarının əsasında bu sadələvhə təklifi və doktrina durur. Rusiyada və digər yerlərdə bolşevizmin və sosializm şəhərinin bütün hallarda hərbi yolla

tətbiq edildiyini, görünür, N.Nərimanov qəbul edə bilmirdi. Maarifçi dünyada silah və təriyə görünməz daracəda uzaq qıtlarda idi.

Müvəqqəti hökumətin Milli-mədəni müxtariyyət şəri Ukrayna, Polşa, Tatarstan, Gürçüstan, Ermənistan və s. yerlərdə Milli kurumlar və ovqatlar yaratmışdı. Bu əraziləri və xalqları Rusiya yənidiñ quberniya kimi birləşdirmək üçün milli şirkətlərdən pərdə kimi istifadə etmək V.Lenin öz qərarı idi. Lenin Şəumyanın yerinə Azərbaycan bolşeviklərinə rəhbər axtarmağa başladı. Məsələn, Dadaş Bünyadzadın qəbul etdi 1919-cu ildə. Sonra Nərimanovu qəbul etdi və onu bəyəndi. Nərimanovun şöhrətpərəstliyi, müsəlman sosialist inqilabından danişması, sadələvhəyənlilikliliyi, islamı düşmən, ermənilərə isə dözdüməl olması yaqın V.Leninin xosuna gəldi. Nərimanovun 1919-20-ci illərdə Həştərxanda yazdığı broşuralarda, məsələn, "Biz Qafqaza hansı şəhərlər gedirik", "Azərbaycan sovet sosialist respublikası" şəhərləri təsdiq edir ki, 1919-cu ildə Nərimanov bolşeviklərə Azərbaycana qayıdışını və Azərbaycan İnqilab Komitəsinin sadri olacağını bildir. 2010-cu ildə Teymur Əhmədovun tərtibi ilə çıxan "Nəriman Nərimanov" kitabında Nərimanovun "Mərkəzi Komitə" məxfi qrifli məktubu çap olunub. Orda Nərimanov özü yazar ki, hələ 1919-cu ildə Moskva, bolşevik MK-ya Maxli məruzələr (rusca: докладные) yollayıb və onlarda Şəqri siyasetinin düzgün yoluñ göstərib bolşevik partiyasına.

Nərimanovun Azərbaycana bolşevik rəhbəri olmaq layihəsinin ancaq Şəumyan güllələnəndən sonra ortaya gəldiyini onun 1917-ci il fəaliyyətindən görəmək olar. O, neft mədənlerindəki xəstəxanada sırvı həkimidir. O dura-dura Bakıda Zaqaqzaylı bolşevik təşkilatına Şəumyan başçı təyin olundu. 1917-nin martında onu "Hümmət" qəzetinə redaktor təyin etdirildi. Qəzet Petrogradda oturan bolşeviklərin rəsmi qərarlarını azərbaycancaya çevirib yayırıb, başında da "Bütün dünyanın proletarıları, birləşin!" yazılıydı. Nə o zaman, nə da indi Bakıda bu şəhərin mənasını bilən demək olar ki, yoxdur. Nərimanovu isə 1917-ci ilin yayında Tiflis mühəzirələr oxumağa yolladılar. Bolşevik yığıncaqlarında rus-ermənilərə mane olurdu... Bu qəzet Bakı camaatından heç kəsi təmsil etmirdi.

Bir necə kəlma "Hümmət" təşkilati haqqında. Bolşevik partiyası demokratik mərkəziyyəti, yanlı horbü intizam prinsipi ilə qurulurdu. Bu, Pyotrdan bəri Rusiya dövlətinin idarəetmə prinsipi idi. Rusiyada siyasi vəziyyəti gərginləşsəndə "Hümmət", "Ədalət" kimi təşkilatlar peydə olurdular. Onlar müsəlmanlar arasında siyasi iş üçün yaradılmışdı, onların dilində program və müraciətnamələr yaymağa yönəldilmişdi. Həm də V.Lenin və bolşevik partiyası Rus çarizminin sarsıtmaq üçün milli ucqarlardakı müxalif ovqatlardan istifadəni də maqbul sayırdı, bu dərəcədə sinif iyidər siyasetdə. Bütün hallarda bu təşkilatlar bolşevik mərkəzinin rəsmi qərarları ilə yaradılmışdı, yerli məllətlərdən olan kadrlar cəlb etmək üçün vasitə idi. V.Lenin Azərbaycan, Gürçüstan və Ermənistan üçün müstəqil bolşevik partiyaları yaratmaq qənaətinə 1919-ci ildə gəlməşdi və bu barədə Bolşevik Siyasi Bürosunun rəsmi qərarını çıxmışdı. Azərbaycan Kommunist partiyası 1920-ci ilin fevralında Birinci qurultaya yaradıldı. Bu qurultay XI Qızıl Ordunun aprelin sonuna təyin olunmuş işğalı üçün nəzarəd tutulan pardalayıcı tədbirlərdən biri idi. Amma 1990-ci ilin dekabrında dağlana qədər Azərbaycan Kommunist partiyası SOV İKP-nin tərkibində olub və bütün qərarları Moskva ilə razılışdırıb, yəni butaforik orqan olub. Bu qədaya Azərbaycan Kommunist partiyasının bütün Nizamnamələrində açıq şəkildə yazılbı.

AKP-nin birinci qurultayından qayda var idi: qurultay bir Siyasi büro, bir də Təşkilat bürosu yaradırdı. Xristianlınlar Siyasi büroda qərarlar qəbul edirdi. Müsəlmanlar isə Təşkilat bürosunda bu qərarları icra edirdi, amma qərarların qəbulu prosesində iştirak edə bilməzdi. Onlar Moskvanın qərarlarını icra etməli, qalan heç nəyə qarışmamalı idilər. Qarışında Nərimanov, Mirzə Davud, Hamid Sultanov, Xanbadarov və s. kimi təsərrüfat işinə keçirilirdi.

Nərimanov hələ 1919-cu ildə "öz planını" açıq şəkildə deyirdi: Bakıda müsəlman fəhlələr əsyan edib həkimiyəti alacaq və sonra Sovet Rusiyasına yardım üçün müraciət edəcək. Burda Nərimanov şübhəsiz, səmimi deyildi, biliirdi ki, İmparatorluğun başqa ucqarları kimi Bakı da hərbi yolla azad ediləcək. Amma iki ay əvvəl yaranmış Azərbaycan Kommunist partiyası Qızıl ordunun sərhəddi keçməsi əraflasında bir günlək Bakının Müvəqqəti İnqilab komitəsini yaradıb Sovet Rusiyasından yardım istədi. Ordu sərhəddi keçən kimi kəndlərə girib Müsavat administrasiyasına xid-

mət etmiş hərbçi, polis, müəllim, mollaları belə möhkəməz güllələməyə başladı. Sovet Rusiyasının yardımını bu iddi: Şəumyanın tərəfdəyi qırğınlara təkrarı. Nərimanov bu planla yaxşı tanış idi, Həştərxanda gizlənən Azərbaycanlı bolşeviklər Bakıdan gizli məlumatlar alır, qayıtdıdan sonra inqilabi terror yolu ilə güllələnəcək müsəlman siyasetçilərin siyahısını hazırlayırdılar. Nərimanov bu işlərin içində idi və hazırlanın siyahılardan xəbəri var idi. O, Bakıya XI Qızıl Ordunun işgalindən iki həftə sonra, Moskvada V.Lenin tərəfindən təsdiq və qəbul görüşündən sonra gəldi. Bu gecikmə iki həftədə Azərbaycanda güllələnən siyasetçilərin qətlindən guya xəbərsiz olmasının təsəssuratını yaratmamalı idi. Belə da oldu. Nərimanov inqilabi terrori pişəmədi, amma siyahılardakı bəzi ikinci dərəcəli şəxslərin güllələnməsi əleyhinə çıxdı. Müsavat hökuməti həkimiyəti dinc vələh təhlil verdi; amma bolşeviklər Bakıya girindən sonra Müsavat hökumətinin antirusiya ovqatı bütün üzvlərini Kondratyevin başlığı, Erməni terrorçularının ali ilə qətlə yetirdilər. Bu cinayətlərdə bolşevik rejiminin Bakıda formal rəhbəri olan N.Nərimanovun də müəyyən məsuliyyətdən danişla bilar.

Müsəlman məclisinə seçkilər zamanı Nərimanov bolşeviklərin taktikasına tərəfdar çıxdı, Rusiya xalqlarının Milli-Mədəni müxtariyyəti şərəfinə rədd etdi. Bu şəhərin mülliisi Kerenski hökuməti idi və Müsəlman məclisinə seçkilər hər yerdə və səhərləndə keçirdi. M.Ə.Rəsulzadə isə 1917-ci ilin dekabrından bu şəhəri müdafiə etdi. Burda Nərimanovun və Zeynalabdin Tağıyevlə bir mövqədə qalan M.Ə.Rəsulzadənin yolu həmişəlik ayrıldı. Azərbaycanın Milli-mədəni müxtariyyəti şərəfinə bu olğunun müstəqil dövlət olmasına da işarə var idi və bu, həftə İrandə saray nokörələrinin qoşablındırıldı, Rəsulzadə şəntaj və ittihad preməti oldu. Halbuki o, şəhərin mülliisi yox, sırvı tərəfdən idi. Bu şəhər Moskvada oturan bolşeviklərin S.Şəumyanın və Caparidzənin ali ilə Mart Qırğınlarını tərətməsinin asas səbəblərindən biri oldu. Bu, erməni-müsəlman davası yox, tam mənənə Bakı neftinə görə xristian-müsəlman davası idi. Ermənilər özləri na Bakıda, Na Çənubi Qafqazda heç vəsiyyət qüvvə olmayırlar. Rus orduşunun aləti və bir hissəsi olublular, onun geyimini geyib onun silahını tutublular. Nə vaxt rus orduşu Ermənistandan və Xankandından çıxısa, həmin gün erməni problemi 99 faiz yox olacaqdır. 1919-cu ildə Fövqələdə Komissiyaya ifadə verən elə dükənci hacılar var idi ki, coxluq kimi ermənilər belə elədi yox, rus-erməni dəstələri belə elədi deyirlər. Yəni o vaxt da Mart qırğınları üçün əmrin Moskvadan gəldiyini başa düşənlər var idi.

Nərimanovun taleyini həll edən sonuncu hadisə 1920-ci ilin mayında Bakıda Azərbaycan İnqilab komitəsinin sadri olandan sonra XI Qızıl ordunun Xüsusi şəbəsini rəisi Kondratyev, Bakı Erməniləri və gənc Azərbaycan bolşevikləri ilə konflikti oldu.

N.Nərimanov özü 1923-cü ildə yazdırı ki, 27 Apreldə Bakıda heç bir inqilab olmayıb. Həkimiyət Demokratik respublika parlamentinin rəsmi qərarı ilə Azərbaycan Bolşeviklərinə təhlil verilib. Amma XI Qızıl Ordun Bakıya giron kimi həkimiyət onun Maxxi şəbəsinə və onun rəisi Kondratyev keçdi. Çünkü Moskvadan planları hər yerdə olduğunu kimi, orduya təşəvvşürmişdi. İnqilab komitəsi sözü isə iki ay davam edən kəltvi terror pərdələmək üçün idi. Hələ Həştərxanda İki Kommunist polkulunun layihəsi hazırlanmışdı. Onun əsaslı İranlı fəhlələrdən olan əsgərləri möhkəməz güllələnmələrdə iştirak edirdilər. Pərdə üçün dörd rus-erməni əsgərinin yanında bir müsəlman olurdu. Möhkəməz öldürülənlərin sayı hələ də hesablanmayıb. Çünkü cinayətlərin izlərini göstərən arxivlər məshh edilib ya Azərbaycandan çıxarılb.

Azərbaycan İnqilab komitəsinin başında Moskvada təsdiq olunmuş Üçlük durdurdu: Nərimanov, M.D.Huseynov (müavin, Azərbaycan Kommunist Partiyasının sadri), Əliheydər Qarayev. Mirzə Davud 26, Əliheydərin 24 yaşlı vardi. Onlara təşəvvşürmişdi ki, Nərimanov rusların rayına qarşı nə təklif versə, əleyhinə saz verin. Moskvadan göstərişlərini isə müdafiə edin. Bu iki usaq da bunu icra edir və Nərimanovun siyasi əraflasını neytrallaşdırırlar. Qalırı bircə adı. Amma Nərimanov daim Moskva yolda Stalin məxfi sikayətlər və məruzələr yazırıb. I Stalin isə Moskva Çənubi Qafqazın kuratoru, bura göndərilən bütün qərarların mülliisi idi.

Nərimanov əslinde Stalindən onun özüne şikayət edirdi. Stalin, əlbəttə, bögəza yığıldı və 1922-ci ilin mayında Nərimanovu Azərbaycandakı vəzifələrdən çıxarıb, həmin ilin dekabrınacan-

İkinci Azərbaycan respublikasının əsas qurumları ləğv edildi və Nərimanov Tiflis köçəsi oldu. Təzə federasiyada vəzifə başına N. Nərimanova düşmən olan gənc müsəlman bolşeviklər götirildi. Halbuki o özü hələ 1921-ci ilin oktyabrında Moskvadə bolşevik Siyasi Bürosundakı iclasda Zaqafqaziya federasiyası yaradılmasına tövədar çıxdı. Yaşın Nərimanov bu Federasiyada öz yerini başqa cür təsəvvür edirdi. Amma qərar praktiki icraya başlayanda onun öz teleyi bələ özündən xəbarlı həll edildi. 1922-ci ilin Dekabrın 13-də Zaqfederasiya Sovetinin Bakıda qəbul etdiyi qərarlar- dan sonra Nərimanov Tiflisdən də Moskvaya köçəsi oldu. Azərbaycanda ikinci Respublikanın mənəti əvəzində Zaqfederasiyanın öz təzə rublu işlənməye başladı. Onun qəddar düşməni Kondratyev Zaqfederasiya ÇK-nin müavini təyin olundu, Tiflisdə Çar dövrü Canişinliyinin Məxfi Şöbosinin tutduğu binada oturmağa başladı. Formal olaraq Nərimanovun vəzifəsi böyüdü. O SSRI ALİ sovetində Zaqfaziyə üzrə sədr müavini oldu. Amma birşəmənin mahiyyətə onun üçün təla olduğunu aşkar oldu. Sovetlərdən heç bir hakimiyəvən vox id.

Öləndən az conra N.Nərimanovun işi "Milli uklon" tərəfdarı kimi pisləndi Bakıda və Moskvada. Bu, İ.Stalinin intiqamı idi: Nərimanov onun əslətləri olan S.Kirov, A.Mikoyan, S.Ordoniçidze, Mirzəyan, Sarkis kimi adamları müstəmləkəçi adlandırmışdı. Bolşeviklərin şərqi siyasi rəhbəri olmaq iddiasına düşmüdü. Onda bəs Iosif Stalin kim idi? Qafqaz və Şərqi siyaseti ilə ancaq Stalinin öz adamları, erməni məmurlar məşğul ola bilərdi. N.Nərimanov isə müalicəçi olan V.Leninin seçimi idi. Üstəlik Nərimanov Avropada sosialist inqilabı olacaq nəzəriyyəsinə istehza ilə qiyimlər verirdi.

Nərimanovun siyasi irlisinin bizim üçün on qiymətli cəhəti ikinci Azərbaycan Respublikası yaradılınca və lağv edilənən Azərbaycan torpaqlarının və sərhədlərinin düzgün tanınması uğrunda mübarizəsi idi. Bu yolda o sənə qədər təkəşinə mübarizə edib. Bu mübarizələrin çoxu bağlı və aparat mübarizələri idi. Dağılıq Qarabağın ermənistana veriləməsi haqqda qəbul edilmiş qararı bir gün arzında əksinə dəyişilməsinə nail olub. Onu hansısa torpağı vermişdən günahlandırmış tarixi həqiqətləri danmaqdır. Elə müsəlman sosializmi nəzəriyyəsi də ikinci dünya müharibəsindən sonra şərəfdə yayılıb N. Nərimanovun forziyyələrini təsdiq etdi. Azərbaycan dövlətçilik tarixi N. Nərimanovsuz təsəvvür edilə və dərk edilə bilməz. Elə buna görə Heydər Əliyev də onun təmiz adının üzə çıxmış üçün rus-erməni qardaşlığı ilə mübarizələr apardı, Bakının mərkəzində ona S.M.Kirovun mənəfət heykəlinən uca abidə qoydu.

Nərimanovun sovet dövri mübarizələri geniş və iibratımızdır. Bu mübarizələr bir tərəfdən tariximizin bir hissəsidir. Ikinci tərəfdən, məxfilik müstəvisində aparılsa da, Azərbaycan publisistik fikrinin parlaq abidələridir. Bu günə qədər heç bir Azərbaycanlı siyasetçi Moskvaya qarşı onun kimi açıq və amansız mübarizə aparmayıb, bu işə onun qədər qüvvə sərf etməyi. Azərbaycanda siyasi olmaq istəyənlər, xalqın taleyi ilə maraqlanılanlar bu mübarizələrin tarixini və məntiqini bilməlidirlər.

Amma bizdə 1956-ci ildən Nərimanovun sünü və steril obrazı yaramıb. Bunun da səbəbi vardır: birinci, bu obraz Nərimanov-Moskva konfliktinin üstünü bağlayır. 1956-da Nərimanovun bədii əsərlərinin çapına icazə verildi. Amma siyasi ırsı bağlı olaraq qaldı: bu ırsı açıb-ağartmaq olmazdı, çünki Moskvanın və rus-erməni qardaşlığının əleyhinə idi, onun qərarlarını şübhə altına alırdı, müzakirəyə qoyardı. Nərimanovun facisi fərdi deyildi, bu rus bolşevizminə bel bağlanmış onlara Azərbaycanlı siyasətçilərin faciəli talyeyinə bir açar idi. 1956-da hələ Mikoyan da Siyasi Büröda idi...

Bazı müellifler Nərimanovdan bir türkçü ideoloğu düzeltmək isteyirlər. Bu doğru deyildir. Nərimanov müsəlman bolşeviki idi. Onun Türkiyədə 1918-1923-cü illərdə baş verən proseslərlə bağlı onun özündən yox, Rusiya Xarici siyasetindən gəlirdi. Bolşevik Rusiyası Ingiltərə, ABŞ və Fransa ilə birgə Osmanlı Sultanlığını aradan götürmək, xüsusilə Sultanın Xəlifəlik statusunu lağv etməyə çalışırdılar. Sayıdığım ölkələrin məxfi xidmət orqanları Türk millətçiliyi ideyalarını osmanlı məhv etmək alıcı kimi himaya edirdilər. Ona görə Ənvər paşa iki il yaxın Moskvada yaşadı və işlədi. Stalin galib Məmmədəmini Moskvaya apardı. Bu adamlar Osmanlı sultanının ölkədən qovulmasına qədar lazım idilər. Ənvər paşanın Orta Asiyaya qaçmasını isə Nərimanov avantura adlandırır. Atatürk 1917-ci ildə Sultanın yavarı idi, amma öz hakimiyətinin Azerba-

dövlətləri tərəfindən tanınması xatirinə əvvəlcə İngilislerin sıfırışı ilə Sultanın Xəlifəlik statusunu ləğv etdi, sonra özünü olğadən qovdu. Atatürk türkçülüğün nə olduğunu bilmirdi, amma hakimiyətin na olduğunu bildirid.

Amma İran inqilabı ve onun xadimleri ile Nərimanovun şəxsi əlaqları var idi. Orda sosialist inqilab təşkil etmək üçün Leningrad məsləhətlərə verdi. Amma İranda inqilabın baş tutmasının Sərqi Özüməmsəxş cəhətlərin nəzərə alınmaması ilə izah edirdi. Onun behabarı da İranda idilər.

Bu il N.Nərimanovun doğumunun 150-ci yubileyidir. Birinci vəziyyət onun anası dildində olan asərlərinin ana dilində, rus dilində olan asərlərinin rus dilində yenidən toplayıb akademik səliqə ilə, olduğu kimi, redaktasız çap etmək lazımdır. Nərimanovu ideallaşdırılan həmişə bundan qorxub. Cünti onun publisistikası cox zidiyyətlidir və bu, ideal obrazı sağlamış. Amma bu obraz artıq sindirilib. Nərimanovun siyasetçi obrazının meydana çıxmaması labuddur. Bu obraz isə bütün siyasetçilərin obrazı kimi zidiyyətlərlərə doludur. N.Nərimanovun başçı olduğu Xalq Komissarları sonetinin üzvlərinin hər biri ikinci Nərimanovlardır, əvvəlcə Moskvaya xidmət ediblər, sonra əl-ayaqla dolasında məhə ediliblər.

Bolşevik senzurasından en çok azyiyat çeken qələm adamlarından biri elə N.Norimanov özüdür. Professor Teymur Əhmədov onun haqda son kitablarından birini "Bir şəhid ailəsinin tarixçəsi" adlandırdı. Norimanov xoşbəxt və tragik bir tələ yaşayıb. Onun bioqrafiyası xalqımızın tarixi faciələrinin bir hissəsidir. Yeni cahillərin onu tanımadan ifşa etmək cəhdləri yolvercılardır və tragicidir, cünki N.Norimanovun biza nişan verdiği məarif yolunda, güman ki, hələ çox da irslidi gedə biləməmişik.